

SEÇKİ MONİTORİNG MƏRKƏZİ

Qeyri-Hökumət Təşkilatları və Kütləvi İnformasiya Vasitələrinin seçki prosesində iştirakı ilə bağlı



B Ə Y A N A T I

BAKİ – MAY, 2003

Azərbaycan Respublikasında yeni Seçkilər Məcəlləsinin qəbul olunması prosesi seçki sistemi və seçki qanunvericiliyi sahəsində mövcud olan problemlərin aradan qalxacağına inam yaratsa da, ötən müddət ərzində aparılan müzakirələr bunun əksini göstərdi. Bu müzakirələr nəticəsində başlıca olaraq narahatçılıq doğuran seçki komissiyalarının formalaşması, QHT-lər və KİV-in seçki prosesində iştirakı ilə bağlı konsensusun əldə olunmaması, müəyyən məhdudiyyətlərin qalması hələ də aktual olaraq qalır. Çünki, hazırda Milli Məclisdə müzakirə edilən Seçkilər Məcəlləsi layihəsi və digər qanunlarda QHT-lər və KİV-in seçki prosesində iştirakı ilə bağlı maneələr yaradan məsələlər aradan qalxmayıb.

SMM hazırda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Avropa Şurası Venetsiya Komissiyasının Seçkilər Məcəlləsi ilə bağlı son tövsiyyələrini gələcək müzakirələrdə əsas sayılmasını zəruri sayır. Bununla belə ATƏT DTİHB və AŞ Venetsiya Komissiyasının QHT və KİV-in müşahidəçilik fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı davamlı səylər nümayiş etdirməməsinə təəssüflənir.

Qeyd edək ki, QHT-lərin seçki günü müşahidəçilik fəaliyyətinə məhdudiyyətlər yaradan «Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında» qanunun 2.4-cü maddəsi və Seçkilər Məcəlləsinin 40.6, 40.7-jı maddələri, habelə KİV nümayəndələrinin seçki dövründə fəaliyyətinə dair Seçkilər Məcəlləsinin 74.5 və 88.8-ci maddələrində hələ də əsaslı dəyişikliklər edilməyib. QHT-lər hesab edir ki, KİV və QHT-lərin seçki prosesində fəaliyyətinə maneələr yaradan bu müddəalar Azərbaycan Respublikası Konstitusiyası, BMT-nin İnsan hüquqlarına dair Beynəlxalq Bəyannaməsi, Mülki və Siyasi Hüquqlara dair Pakt, Avropa Şurası İnsan Hüquqlarına dair Konvensiya və ATƏT-in Kopenhagen sammitinin tələbləri ilə ziddiyyət təşkil edir. SMM bu məhdudiyyətlərin aradan qalxması yönündə hökuməti, siyasi partiyalar və ATƏT DTİHB ilə Avropa Şurası Venetsiya Komissiyasını səylər nümayiş etdirməyə dəvət edərək bəyan edir:

- Seçkilər Məcəlləsi və «Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında» qanuna əsasən KİV və QHT-lərin seçki günü müşahidəçilik fəaliyyətinə məhdudiyyətlər yaradan müddəalar ləğv edilsin;
 - KİV və QHT-lərin seçki prosesində fəaliyyətinə dair Seçkilər Məcəlləsinin 40, 74.5 və 88.8-ci maddələrinə dəyişikliklər edilsin;
- SMM Seçkilər Məcəlləsində KİV və QHT-lərin seçki prosesində məhdudiyyətsiz iştirakının təmin olunmayacağı təqdirdə ictimai etiraz kampaniyasına başlayacağını bildirir.

SMM-in İdarə Heyəti